

Otuz il ərzində erməni vandalizmi nəticəsində işgal olunmuş əzəli torpaqlarımızda saysız-hesabsız sərvətlərimiz, tarixi, dini, mədəni, təbiət abidələrimiz, məşələrimiz, mineral və termal bulaqlanımız, turizm inkişafı üçün çox vacib olan bir çox turistik məkanlarımız və s. sahələr vi-ran edilib.

Qarabağda tariximizin göstəricisi olan 30-dan çox muzey, 125 min-dən çox eksponant işgal altında qalıb, 67 məsciddən 65-i dağdırılmışdır. Bu muzeylərdən 10-nu Şuşa şəhərində yerləşirdi. Şuşanın özü elə açıq səma haqqında turistlər üçün ən gə-zəl sənət muzeyi idi.

Azərbaycanın ermənilər tərəfindən işğaldan azad olunmuş ərazilərində coxsaylı mineral və termal suların olduğunu nəzərə alıb, turizmin ən müümən sahələrindən biri olan əhali-nin istirahətini və müalicəsinə təşkil etmek, turizm sahəsinin inkişaf etdirmek üçün bu sahəyə xüsusi diqqət yetirilməlidir. Oxucuların diqqətine cətdirin bu məqalədə Qarabağın iş-galan əvvəl mövcud olmuş, Sovet hakimiyəti illərində beynəlxalq turist marşrutlarına daxil edilmiş ən mü-hüm turizm sahələri xarakterizə edilir. Turizm məqalədə göstərilən sahələri 30 il erməni işgalçalarına xid-mət etmiş olsa da artıq bu sahə Azərbaycan dövlətimə, onun əhali-sinə xidmet edəcəkdir.

İşğaldan azad olunmuş Qarabağ ərazisinin bütün inzibati rayonlarında çoxlu turizm resursları mövcud olub, bunların ən məşhurlarından biri, vaxtı ilə İtifaq turizm marşrutlarına daxil edilmiş Kəlbəcer rayonunun çox saylı termal sularını, o cümlədən "İstisu" sanatoriya kurot mərkəzini göstəribilərik.

Dəniz seviyyəsindən 2225 metr yüksəklidə yerləşən "İstisu" termal bulağı Kəlbəcer rayonunun qəb hissəsində yerləşib, 1138-ci ildə Azərbaycanda baş veren güclü zəlzələ nəticəsində əməla gəlmiş "İstisu" mineral bulağının suları ilə insanları həm xarici, həm də daxili xəstəliklərin müalicə etmek mümkündür. Bir çox xəstəliklərin müalicəsində onun rolu əvəzsizdir. "İstisu" on iki bulaqdan ibarət olub, bulağın üstündə 1980-ci illərdə iri bir sanatoriya və iki mineral sudoldurma zavodu tikilib, istifadəyə verilmişdir. Həmin zavodlarda sutkada 800 min litr su istehsal edilirdi.

Keçmişdə il ərzində 'İstisu'ya müalicə və istirahət üçün 50 mindən çox insan istirahətə gəldi. Texniki hesablamalara görə bir sutkada üç milyon litrdən çox müalicəvi su çı-xırı. Amma, o dövrdə həmin sudan cəmi on faiz istifadə olunurdu. Mən-fur düşmənlər işgal dövründə həmin suyu dünya bazartarına öz brendləri kimi çıxarıb, yüksək qiymətə satır-mışlar. Yüksək müalicəvi əhəmiyyəti olan bu mineral su ermənilər tə-rəfindən Avropa ölkələrinə, hətta ABŞ-a göndərilib və hər 0,5 litri 10 ABŞ dollarına satılmışdır. Respublika prokurorluğu 28 il ərzində erməni işgalçalarının xarici əlkələrə satdıqları 'İstisu' mineral suyunun ölkəmizə nə-qədər zərər vurulması haqqda əlaqə-dar beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır.

Azad olunmuş bu şəfa bulağında lazımi seviyyədə müasir tipli yeni zavod tikməklə oradan çıxan suyun hamısı istifadə oluna bilər və ölkəmizin iqtisadiyyatına yüksək gelir getirmiş olar.

Tarixən bəşəriyyətin ilk yaşayış yeri, sivil dönyanın başlangıcı hesab edilən Azix mağarası Qarabağın Xocavənd rayonunun Azix və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz seviyyəsindən 900 metr hündürlükde yerləşən mağara kompleksidir. Azix

mağarasının sahisi 800 kv km-dir. Burada uzunluğu 600 metr qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metr qədərdir. Azix mağarası Daş dövrü insanların yaşayış yeri kimi dönya-da məşhurdur. Mağara 1960-ci ildə azərbaycanlı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Paleo-lit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur.

Kəndin yeraltı təbii sərvətləri, Rəz-dərenin çınar meşəsi, Süsən meşəsi, Sobi meşəsi, Ördəkli kəndindən yuxarı kətanlar səvəcil meşəsi, Zəngilan ərazisindən axan dörd çay və cəydakı fərel balaqlarının seyri, Şayib-li ərazisində çıxan müalicəvi əhəmiyyətli qotur su bulağı turistlərin gözəl istirahət mərkəzi olub, onların xüsusu maraşına sebəb olacaqdır.

Son 200 ilde dünya erməni vəh-siliyini, ermənilərin mənfur, çirkin, in-

lahalar öz əksini tapmalıdır.

Dünya təcrübəsindən istifadə edib, ikinci Qarabağ müharibəsində ermənilər tərəfindən Gencənin, Berdənin, Tərtərin və s. dinc əhalisi ya-sayan ərazilərin raket atəsi nəticəsin-de dağlılış evlərin, obyektlərin və s. social obyektlərin dağııntılarının bir qismini bərpə etməyi gələcək nə-sillər, xüsusi olaraq xarici turistlər ermənilərin Qarabagda dağidici fealiyyətlərini əyani göstərmək üçün qo-


lərimiz, alımlarımız, ziyanımız, əli qəlem tutan hər bir vətəndaşımız gördüklerini, eşitdiklərini yazıl tarixi-leşdirməlidirlər.

Son illər Azərbaycan əhalisinin hər il bir milyondan çoxu yay istirahətlerini şimali Qafqaz kurortlarında, Avropa ölkələrində və əsasen Türkiyədə keçirir. Əgər yuxarıda deyilən bu işlər yaxın gelecekde hell olunarsa Qarabağ nəinki Azərbaycanın, eləcə də Qafqazın ən inkişaf et-


Qarabağ: Turizm cənnəti

Ümumi dünya əhəmiyyətli Azix mağarasında aparılan tədqiqatlar nəticəsində oradan tapılmış çox qiymətli əşyalar, erməni işgalçuları tərəfindən xarici əlkələrə göndərilmiş belə eksponentlərin Azərbaycana qaytarılması üçün çox ciddi tedbirler görüləməlidir. Yaxın gelecekde bu mağara-y turist marşrutunun açılması, ölkəmizin turizm təsərrüfatı üçün çox va-cib şərtlərdəndir.

Erməni təcavüzü həticəsində Qubadlı rayonunun da bir çox turizm məkanları məhv edilib. Qubadlinin 19-cu əsər aid məşhur Hacı Bədəl köpüsü, 1867-ci ildə Bərgüşəd çayı-nın üzərində salınmış Laləzər körpüsü, 18-ci əsər aid tarixi məscid-lər, səkkiz güşəli türbələri, çox saylı mineral müalicəvi bulaqlarını, 6-ci, 7-ci esrlərə aid Alban kilişlərini, rayonun simvolu hesab edilən qoç hey-



Ermənilərin 30 il ərzində Qarabağın işgal etdiyi ərazilərimizdə qurduğu isteh-kamlar, qazlığı səngərlər, dağlığı evlər, muzeylər, tarixi abidələr, məscidlər, özünüñkiləşdirdiyi abidələrin bir qismi də qorunub saxlanılmalıdır. Erməniləşdi-rilmiş - özünüñkiləşdirilmiş belə tarixi abidələr də təmir olunmalı və gələcəkdə Azərbaycanda mövcud olan turist marşrutlarına daxil edilməlidir



kəlləri və qoç qəbir daşları və s. bu ərazilərdə yaxın gələcəkdə turizm tə-sərrüfatlarının inkişaf etdirilməsi üçün əsas mənbələrdən hesab edilə bilər.

Cəbrayıl rayonunda 120-dən ar-tıq tarixi abidə ermənilər tərəfindən dağdırılıb. Pompeyin dövründə tikilib istifadəyə verilmiş, hər biri Araz çayı içərisində daş qayalar üzərində tikilmiş on bir aşırımlı Xudafərin (Allaha aferin), XIII əsrdə bərpə olunmuş on beş aşırımlı köprülər, köpürlər catma-mış Araz çayı üzərində müstəqillik il-lərində bünövrəsi qoyulmuş Minci-van qəsəbəsinə qəder uzanan sünə yaradılmış göl, Cəbrayılda yerləşən Diri dağı, Ölü dağı və s. tarixi yerləri seyr etmek yaxın gələcəkdə burada yaradılan bu turizm sahələri yeri- li və xarici turistlərin xüsusi maraşına sebəb olacaqdır.

Zəngilan rayonu haqqında xüsusi olaraq Vəjənli qızıl yataqları, Ağ-

sanlığa yaraşmayan əməllerini dün-yaya ictimaiyyətinə çatdırmaq üçün Qarabağın mərkəzində hərəkəfi eks-ponatlarla təchiz olunmuş nəhəng "Qarabağ muzeyi"-nın yaradılması çox vacibdir. Bu muzey hərəkəfi qaydada elə təşkil olunmalıdır ki, gə-lən turistlərin diqqətini cəb edib, erməni vəhşiliyi, erməni xəyanəti, erməni terrorunu, ermənilərin ənsanlıq-yaraşmayan hərəkətləri bəndə dün-yaya səs səslən. Eksponentlər içinde Azərbaycanın zəngin tarixi abidələrinin şəkilləri, Qarabağın görmeli yerlərinin xəritələri, çox tirajlı bukletlərle yanaşı, düşmənlərin millətimizə qarşı işlətdikləri patron gilizləri, mərmi gəl-pəleri, məhv edilmiş və ya qənimət götürülmüş toplar, bronnomasınlar, grad qurğuları, minaataanlar, müxtəlif növ tanklar, pilotsuz uçuş aparatlari, Azərbaycanın əzəli torpaqları olan dogma Qarabağımızın işgalində düşmənlərin işlətdiyi digər növ hərbi si-

runub, eksponent kimi saxlanılmalıdır.

Ermənilərin 30 il ərzində Qarabağ işgal etdiyi ərazilərimizdə qurduğu istehkamlar, qazlığı səngərlər, dağlığı evlər, muzeylər, tarixi abidələr, məscidlər, özünüñkiləşdirdiyi abidələrin bir qismi də qorunub saxlanılmalıdır. Erməniləşdirilmiş - özünüñkiləşdirilmiş belə tarixi abidələr də təmir olunmalı və gələcəkdə Azərbaycanda mövcud olan turist marşrutlarına daxil edilməlidir.

Təkçə istehkamların qalınlığı və onun hündürlüyü düşmənin bir daha işgalçı məqsədilə torpaq elət etmək üçün ərazilərimizə hücum etdiyinin əyani sübutudur. Bunlar da Çin sadı kimi dünya birliyinə nümayiş etdirilməlidir. Bu həm də gənclərin, gəl-əcək nəsillərə vətənpərvərlik ruhunun aşlanması və möhkəmlənməsin-də mühüm rol oynaya bilər.

Yazıcılarımız, şairlərimiz, hərbici-

miş turist mərkəzinə çevriləcəkdir.

Azərbaycanın Qarabağ bölgəsin-de ermənilər tərəfindən azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsi üçün ilk növbədə aşağıdakı işlərin görülməsini tövsiyyə edirik:

1. İşğaldan azad olunmuş ərazilərində potensial turizm resursları yerləşdirilməklə böyük miqyaslı xəri-tələr tərtib edilməlidir. Qarabağda yerləşən hər bir turis reaksiya re-sursları haqında çox ətraflı və mü-fəssəl bukletler hazırlanmalıdır.

Qarabağın və hal hazırda azad edilmiş ərazilərimizdə turizmin inkişafı üçün güclü nəqliyyat sisteminin yaradılması, o cümlədən dağlıq ərazi-lərde avtomobil nəqliyyatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Artıq bu işlər başlanıb. Uzunluğu 101,5 km olan yeni Fizuli – Şuşa yolu-nun, Səphəng su anbarına, Suqovu-şan kəndinə, artıq 29 km uzunluqda avtomobil yoluğun cəkilməsinə baş-lañılmışdır.

Turizmin inkişaf etdirilməsi üçün ərazilərdə gələcəkdə bu sahəyə xid-mət edən yüksək ixtisaslı kadırların hazırlanması günün ən vacib problemlərindən biri olmalıdır.

İşğaldan azad olunmuş ərazilər-de sosial iqtisadi obyektlərin, o cümlədən rabitə sistemlərinin yenidən qurulması, internetləşdirilməsi və s. sahələrin inşahına xüsusi fikir verilməlidir.

Yeni otellerin, kempidərin tikintisi, dağlılış otel və kempidəri yenidən rekonstruksiya edilməsi xüsusi diqqət mərkəzində olmalıdır.

Turistlərin maraqlarını artırmaq üçün ərazilərdə Dönyada məşhur olan Qarabağ attılarının at capma yarışlarının, at oyunlarının və s. müntəzəm olaraq təşkil edilməlidir.

Gələcəkdə dönyaya səs salan, Azərbaycanımızın bütün nəqliyyətlərini özündə əks etdirən Bakı şəhərinin Şəhidlər xiyabanında və Qarabağın mərkəzində müzeylərin yaradılması və s.

Neron Babaxanov, İsmayıllı Əliyev Bakı Dövlət Universitetinin "Şöhrət ordenli" professorları